

Azərbaycan Respublikasının Prezidenti yanında
Kültürlü İnformasiya Vəsitiyərinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqları"

Bu il unudulmaz Cəlil Məmməd-quluzadənin anadan olmasının 150 illiyi dövlət səviyyesində qeyd olunur. Mirzə Cəlili xatırlayarkən onun şah əsəri olan "Molla Nəsrəddin" jurnalından, eləcə də onun əməkdaşlarından, yetişdirdiyi şəxsiyyətlərdən də söz açmaq lazımdır.



Bu mənada Azərbaycan qrafika və rəngkarlıq sənətinin görkəmli nümayəndəsi Əzim Əzizməzənin adı çəkilən kimi gözlərinin qarşısında onun fırçasından çıxmış saysız-hesabsız mənzərə, portret və karikaturalar canlanır. Sanki o dövrün abhavasına düşürem: "İngilaba qədərki Bakı tipləri", "Köhne bakılırlar", "Bakı bağlarında", "Varlı evində toy", "Kasıb evində toy", "Azadlığa çıxan qadın"ın sevinci...

Bu al-əlvəlinin içinde bir də rəssamın qızı rəhmetlik Zəhra xanım yadına düşür. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğumuz ilər Zəhra Əzizməzə biz tələberinə on yaxın dostu və hamisini cəvirlimişdi. O zaman fakültəmiz yerləşdiyi köhnə binanın yaxınlığında Maksim Qorki adına səyyar kitabxana var idi. Zəhra xanım da həmin kitabxanada çalışırdı. Eve kitab verməyə icazə yox idi. Yalnız oxu zalında aylışib biza lazım olan edəbiyyati nəzərdən keçirə bilərdik. Zəhra xanım isə bütün qadağalarla baxmayaq, beş il bu sahədəki ehtiyaclarımı sanki boynuna götürmüdü. Bakıda ilk yaxınlaşdırığım, mehrinə siğindığım, qayğısına gördüğüm bu xanım çox sonraları bildim ki, böyük rəssamımız Əzim Əzizməzənin övladıdır. O qəder sadə, məhrivan, həssas ve halim təbiətə malik idi ki, sanki mənimle bir ailədə doğulmuşdu. Min ilin doğmasına dönmüşdük. Yadimdadır, dövlət imtahanı zamanı əlində bir dəstə gül məni təbrikə gəlmışdı. O gün özümü o qəder xoşbəxt sanırdım, mənim də bu şəhərdə kimimse var idi. Atası ilə bağlı etdiyi səhbətlər, xatirələr qəlbimi tərk etməyib. Dünyadan heç bir umacağı olmayan bu zəif və zərif vücdulu qadın əslində böyük rəssamin şah əsəri idi. Hərdən onun danişqılarda, həyata baxışlarında, məhrivanlığında müəllimim, unudulmaz Əzizə Cəfərzadənin jestlərini görürdüm. Yəqin ki, bütün böyük ürkəli insanların bir-birinə bağlılığı mütlaqdır. Bu xanımların hər ikisi Əzim Əzizməzə yaradıcılığının vurğunları olmaqla beraber, əsl sənət xırıldaları idilər.

Artıq 76 ildir, Xalq rəssamı dünəyini dəyişib. Zəhra xanım da bir neçə ildir, öz doğmasının hüzuruna qovuşub. Elə bu yazını da bu unudulmaz insanların xatiresine həsr etdim. Yada salmaq da yaşatmaqdır, sevməkdir, unutmaqdır.

...XIX əsrin ortalarında qədim Novxanı kəndində Əbdülezim adlı daşyanan bir kişi yaşayırdı. Əlinin zəhməti ilə çörək qazanan usta həmkəndlilərinə daşdan, palçıqdan ev tikə-tike böyük bir külfəti saxlayırdı. Nesilləri dindar olub. Hələ gənc yaşlarından dini məbedləri, ocaqları ziyrət etməyi sevən Kərbəlayı Əbdü-

ləzim zəhməti ilə qazandığı puldan qəpik-qəpik yiğirmış ki, Məkkəyə ziyyərə getsin. O həm də uzaqqorən bir kişi olub. Öz sənətinin oğlu Aslana da öyrəmişdi. Tez-tez də bir söz işlədirmiş: "Sənətkar güntərtaya qədər ac qalar". Atasının vəfatından sonra Aslan Novxanıdan şəhəre gelir. O zaman Bakıda neft sənəyesi sərətə inkişafə başladığından yeni zavodlar, emalatxanalar və s. binalar tikildi. Məden sahibləri, eləcə də varlı insanlar özləri üçün yaraşıqlı saraylar inşa etdirildilər. Belə bir vaxtda Aslan kimi bənnalara da ehtiyac var idi. O, ağır işlər görse də, qazancı pis olmurdı. Günlərin birində özüne də bu şəhərdə ev tikdi, ailə qurdı. Dünyaya oğlan usağı geldi. Babanın adını körpəye verdi - Əbdülezim. Amma hami onu "Əzim" deyə çağırırdı.

Əzim ilk təhsilini mollanaxanada alıb. Bir dəfə təsadüfen məktəb yoldaşlarından biri mollanaxanaya bir qutu sulu boyaya gətirib Əzime göstərir. Ömründə ilk dəfə boyaya görən Əzimin nədənəse bu rənglərdən xoş gəlir, özündən asılı olmayaq şəkil çəkməye başlayır. Getdikcə bu həvəs onu rahat buraxır. Məhəllədə qaramadığı divar qalmır. Kömür parçası ile bəyaz divarlarla it, pişik şəkli çəkməye başlayır. Qonşular da usağın bu hərəkətindən narazı qalıb valideynlərinə şikayət edirlər. Bir tərefdən de molla Aslan kişiye irad tutur ki, oğlun nəhayət işlərle məşğuldur. Bele getsə, o, kafir olar. Kərbəlayı Aslan bir neçə dəfə Əzimi möhkəm döyürlər. Amma bütün bu təzyiqlər onu inadından döndərə bilmir.

Aslan kişi bir də xəbər tutur ki, oğlu rus-tatar məktəbinde oxuyur. O zamanlar Bakıda bir neçə yerdə rus-tatar məktəbi açılmışdı. Dördüncü ibtidai məktəb idi. Burada Azərbaycan, rus, fars, erəb dilleri, hesab və qeyri fənər öyrənilirdi. Əzim adı şagird deyildi. Artıq rənglərle işləməyi bacarırdı. Müellimlər və məktəb üçün müxtəlif əyani vəsaitlər de hazırlayırdı. Bele getdən də onu çox sevirdilər. Tez-tez

ri Əzim daha yaxşı çəkə bilərdi. Beləliklə, dəyirmandakı işini biriylə ataraq rəssamlıqla meşğul olan Əzim Əzizməzə çəkdiyi şəkilləri o dövrde Bakıda çıxan qəzet və jurnalara göndərməye başladı. Yaradıcılıq fəaliyyətinə başladığı ilk günlərdən "Zenbur", "Kəlniyət", "Baraban", "Mezəli" və "Molla Nəsrəddin" jurnallarında feal iştirak edərək çəkdiyi əsərlərlə bütün Şərqdə məşhur olmuşdu. Tədqiqatçılar bir məsələni hemişə qətiyyətlə bildirirler ki, Əzizməzəni bir karikaturaçı rəssam kimi boyabaşa çatdırın, onun yaradıcılığını realist sənət yolunda istiqamətləndirən mehz "Molla Nəsrəddin" və onun mübarizə ideyaları oldu. Təsəvvür edin ki, Əzizməzə düz 40 il təsviri incəsənetin ən mübariz bir sahəsinə - satiraya xidmət etdi.

"Molla Nəsrəddin" jurnalı ilə yanaşı, "Zenbur"la da Əzim Əzizməzənin eləqəsi müntəzəm davam edirdi. O, həttə bir müddət bu jurnalın redaktoru da olub. Aparılan tədqiqatlar göstərir ki, onun redaktorluğunu müddətində "Zenbur"da çap edilmiş rəsmələrin əksəriyyətini elə özü çəkirmiş. Sovet dövründə Əzim Əzizməzə haqqında çap edilmiş yazıldarda onu dinin, Allahın əleyhinə olan bir adam kimi qələmə verirdilər. Halbuki o, bütün yaradıcılığı boyu dini, İslami yox, fanatizmi, gerilili,封建 düşüncəni tənqid etmişdir. Onun babası da, atası da Kərbəlayı olmuş, ömrü boyu Mekke hərsəti ilə yaşamışdır. Məlumudur ki, Əzim Əzizməzənin özü də bibisi ilə birləkde 1910-cu ilde Kərbəlaya gedərək möqaddəs yerləri ziyarət etmişdir.

Əzim Əzizməzə 1920-ci ildə respublika Maarif Komissarlığına mesul vəzifəyə təyin olunduqdan sonra Bakıda rəssamlıq emalatxanalarının, Dövlət Konservatoriyanın, dram və opera teatrlarının təşkilində şəxsən iştirak edib. Müxtəlif mövzulu plakatlar üzərində işləyən rəssam Rotter, Şmerling kimi görkəmli sənətkarlarla çiçin-çiyinə işləyib. "Komunist" qəzetində, eyni zamanda "Molla Nəsrəddin" jurnalında baş rəssam kimi çalışıb. Təsviri sənətin inkişafında səmərəli fəaliyyətinə görə 1927-ci ilde Xalq rəssamı fəxri adına layiq görüldü.

Azərbaycan mədəniyyəti tarixində iki nəfərin yaradıcılığı bir-birinə çox yaxın hesab edilir. Onlardan biri Mirzə Ələkber Sabir, digeri Əzim Əzizməzədir. Büyük şairimizin "Hophopname"sinə çəkilən illüstrasiyaların müəllifi mehz Əzim Əzizməzə olub. Onun məharətə çəkdiyi bu rəsmələr Sabir poeziyasının məzmununa, üslubuna o qədər yaxındır ki, həmin şeirləri o illüstrasiyalarla təsəvvür etmək qeyri-mümkündür. 1914-cü ilən 1922-ci ilə qədər Əzim Əzizməzə Sabirin şeirlərinə 55 illüstrasiya çəkib. Bir faktı da demək kifayətdir ki, unudulmaz rəssamımızın "Molla Nəsrəddin" jurnalında 1922-ci ilən 1931-ci ilə qədər 1200-dən çox kar-



məktəb rehberliyi Əzimə kağız, boya, albom və s. verirdi. Əzimdə şəkil çəkməyə ele bir həvəs oyanmışdı ki, o, oxuduğu bütün bədii əsərlərə illüstrasiyalar və istenilən şəxsin portretini çəkirdi. Beləcə, ibtidai təhsilini başa vurduğundan sonra Əzim Realini məktəbdə oxumaq istəyirdi. Amma məktəb haqqını verməyə pulu olmadığından Əzim işləmək məcburiyyətində qalır. O zaman az-çox savadı olan gəncləri ticarət işlərinə götürürdülər.

Əzim Əzizməzə Bakının tanınmış şəxslərindən olan milyonçu Ağabala Quliyevin dəyirmanında kurier işləməye başlayır. Burada da boş vaxt tapan kimi rəsmələr çəkir. Qəribə yaddaşı var idi. Dükənda, bazarда, küçədə gözüne dəyən, xoşuna gələn adamların sonradan şəklini çəkərdi. Günlərin birində o, sahibkarın evinə

getməli olur. Əzim ağ ağıdan tıkmış sarayın cürbəcür şəkillərlə bəzədilmiş otaqlarına heyrlətə baxır, burada çalışan rəssamlarla səhbətlesir. Hətta rəssamın biri ilə dostluq edir. Rusiyadan gelmiş Maslov familyalı rəssam Əzimini marağını görüb ona boyalarla işləməyin sirlərini öyrədir. Tale elə getirir ki, Ağabala Quliyevin imarətində işlər çoxalır. Bu sebəbdən de Maslova köməkçi lazımlı olur. Rusiyalı rəssam Ağabaladan xahiş edir ki, Əzimini ona köməkçi versin. Buna da bir neçə səbəb var idi. Birinci, Əzim rəssamlıq işini gözəl mənimsəmişdi. İkinci, də, milli geyimləri, milli kompozisiyalara

kurası çap edilmişdir. 1931-ci ildə "Molla Nəsrəddin"in son nömrəsi çapdan çıxdıqdan sonra Əzim Əzizməzənin yaradıcılığında sanki bir qədər solğunluq yaranmışdı. O, da-ha çox yoldaşlıq şərhləri və məsiət mövzusunda rəsmələr çəkirdi. Bəlkə də bu, dövrün ağır repressiyalarının vahimesində ireli gəldirdi, kim bilir?!

Azərbaycan teatrı yarandığı gündən həmşə onun inkişafında səhənə ustaları, dramaturqlar, aktyorlar, rejissorlar yanaşı, rəssamların da xüsusi xidməti olub. Mirzağa Əliyev, Hacıağa Abbasov, Sıdqi Ruhulla, Abbasmirzə



Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist

Şərifzadə kimi korifeylər Azərbaycan teatrının inkişafında hansı xidmətləri göstəriblərse, Əzim Əzizməzə də o boyda yüksək çiyinlərdə məhərətə daşıyıb. Azərbaycan Dövlət Dram Teatrında bir sıra tamaşalara bədii tərtibat verərək geyim eskizləri çəkib. Bir müddət həttə bədii hissə müdürü kimi çalışıb. Cəfər Cabbarlı adına Azərbaycan Teatr Muzeiyində, Milli incəsənet Muzeiyində Əzim Əzizməzə tərfindən çəkilmiş geyim eskizləri saxlanmadadır. Onun ötən əsrin 30-cu illərində bəzi tamaşalarla çəkdiyi eskizlər bu gün də istifadə edilir. Məsələn, C.Cabbarlının "1905-ci ilde", Hüseyin Cavidin "Şeyx Sənan" pyeslərinin tamaşalarına çəkdiyi geyim eskizləri maraqlı rəsmələr kimi indiyyəti öz əhəmiyyətini itirməmişdir.

1940-ci ildə incəsənet Muzeiyində Əzim Əzizməzənin əsərlərindən ibarət böyük bir sərgi açılmışdır. Xalq rəssamının 35 illik yaradıcılıq fəaliyyətinə yekun vuran sərgidə 1200 əser yer almışdır. Tədqiqatçılar deyirlər ki, o sərgidə rəssamın əsərlərinin yalnız dördə bir hissəsi nümayiş etdirilib. Əzim Əzizməzə ilk Azərbaycan rəssamı idi ki, onun fərdi sərgisi Moskova da keçirildi.

Dünya mühərribəsi illərində Əzim Əzizməzənin fırçası mühərribə mövzusunda plakat və karikaturalar çəkməyə başlayıb: "Fasist imperializmin zəncirli köpəkləri", "Reyxstaqın xarabalıqlarında", "Fürer stol arxasında" və s. əsərlərdə rəssamın haqsızlığı, fasislər nifriti indi de duylur. Təəssüf ki, möhtəşəm qəlebəni görmək ona qismət olmadı. Doğmalarının söylediyinə görə, cəbhədə döyüşən kiçik oğlunun "qara xəber" Əzim Əzizməzənin həyatının son nöqtəsi olub. Ürəyi bu sarsıntıya dözməyib, 1943-cü ildə döyüşini dəyişib.

Unudulmaz rəssamın dostluq etdiyi insanlar da Azərbaycan edəbi mühitinin çox məşhur simaları olub: Mirzə Cəlil, Əbdürəhim bəy Haqverdiyev, Seyid Hüseyin, Hüseynqulu Sarabski, Mirzəağa Əliyev, Abbasmirzə Şərifzadə, Üzeyir Hacıbəlli, Müslüm Maqomayev və başqaları. Şair Süleyman Rüstəm Əzim Əzizməzə dəyər həsr etdiyi bir şeirində deyirdi:

...Böyük ustادısan yeni həyatın,
Sənət gəylərində sınmaz qanadın.
İnan, yaşayacaq sənin də adın,
Çəmən yaşadıqça, gül yaşadıqça.
Vətan yaşadıqça, el yaşadıqça.

Azərbaycan incəsəneti tarixində şərflə yer tutan unudulmaz sənətkar Əzim Əzizməzə bu sahənin ilk fədailərindən olub. Xalq rəssamının bədii ərisi incəsənətimizi zənginləşdirən əbədiyyəşar əsərlərdir. Respublikamızın demək olar ki, əksər muzeylərində, Əlyazmalar Fonda dən onun yüzlərlə rəsm və karikatura-sı, müxtəlif mövzularda işlədiyi kompozisiyaları saxlanılır. Əzim Əzizməzə ilk əl işlərindən tətmiş ömrünün sonundak sevdiliyi, bütün varlığı ilə bağlı olduğu incəsənet aləminin qeyri-adi nümunələrini yaratmışdır. Onun bədii ərisi bu gün də geniş təqdir olunmaqdır və sevilməkdədir. Çünki Əzim Əzizməzə yaradıcılığı dərin xəlqiliyi, milli koloritini, təkərsiz gözəlliyi və düsündürəcü missiyası ilə sənət zirvəsini əbədi fəth etdirib.

Azərbaycan Respublikası
Prezidenti yanında Kütülvə
İnformasiya Vəsitiyərinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyəsi əsasında
hazırlanıb.